

Dünəvəl, demokratik dövlət kimi tarxə düşən, "İstiqlal Beyannamesi"nin elan olunması ilə yaranan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və müraciətli bir icdmal-siyasi şəraitdə fəaliyyət göstərərək dövrünün mütləqqəl dövlət təsisatlarının yaradılmasına nail olmuş, cəmi 23 ay yaşasada, xalqın qalbində azadlıq və istiqlal diyügularını oyatmış, onun müstəqiliş yaşamağa, öz dövlətçilik ənənələrinin yaşatmağa qadir olduğunu sübut etmişdi. Azərbaycan xalqının dövlətçilikliliyinin bərpasında, dövlət müstəqilliyinin əldə edilməsində, demokratik quruluş yaratmaq İstiqlamətində mühüm rol oynayan, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsull-ida-ta prinsiplərinə əsasən qurulan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti xalqımızın milli azadlıq, müstəqillik və demokratiya arzularını özündə eks etdirən parlaq bir tarixdir. Bu tarix yananlar isə müstəqiliş Azərbaycan amali uğrunda mübarizə aparan xalqımızın mütləqqəl fikirlərini ziyalıları - Məmməmdədin Rəsulzadə, Fətəlli xan Koyski, Nəsib bay Yusifbəyli, Həsən bay Ağayev, Məmmədəhsən Hacınski, Əlimərdən bay Topçubaşov kimi bir çox dövlət xadimləri olmuşdur.



XALQININ istiqlal fədaisi

Əlimərdən bay Topçubaşov. Ömrünün sonuna qədər xalqının azadlıq arzusunu ilə yaşıyan, milli azadlığı, istiqlalı uğrunda mübarizə aparan, öz ideallarına sadıq qalaraq milli varlığımızı qorumaq, milli dövlətçiliyimizi yaratmaq yolunda qətiyyəti addimlar atan, Şərqi ilə demokratik dövlətinin xərici siyasetinin formallaşmasına və dünyada tanınmasına ömrünü həsr edən istiqlal fədaisi... O, Xalq Cümhuriyyətinin ən feal qurucularından biri, M.Ə.Rəsulzadənin silahdaşı, Cümhuriyyətin Türkiyədə fəvqələde səfəri və selahiyətli naziri idi.

Əlimərdən bay Topçubaşov 1862-ci ildə Tiflisde doğulmuşdur. Orta təhsilini birinci Tiflis gimnaziyasında almış, 1888-ci ilde isə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra ona provaslaşılıq qəbul edərək universitedə professor olaraq fəaliyyətini davam etdirmək təklif edilərək de, bundan imtina etmiş və Tiflisə qayıtmışdır. Bir müddət Tiflisde hakim körəmkəci, vəkil işlədiyindən sonra Bakıya galərə "Kaspı" qəzəbəndə çalışmış və rus imperiyasını tənqid edən məqələlərlə çıxış etmişdir. XX əsrin əvvəlində Bakı Şəhər Dumasına seçilmiş, bər qədər sonra Dumanın sədri olmuşdur. 1907-ci ildə isə Ə. Topçubaşov Bakı qəzasından Rusiya Dövlət Dumasına deputat seçilmişdir. Dumada o, Rusiyada müsəlmanlara muxtarlıyyət verilməsi ideyasını müdafiə edərək "Narodnaya volya"çıiların fraksiyasına qoşulmuş və Ə. Topçubaşovun sədriyili ilə "Müsəlman Fraksiyası" yaradılmışdır. Rusiyadan kapitalist siyasetini kəskin tənqid edən Əlimərdən bay Topçubaşov o illərdə çar hökumətinin "qara siyahısı"na düşmüş və polisin güzli nəzarətinə götürülmüşdür. 72 gün sonra çar Dumani buraxmış və Əlimərdən bay Topçubaşova həbs cəzası verilmişdir.

1918-ci il dekabrın 7-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin birinci iclası keçirilmişdir. İclasa Əlimərdən bay Topçubaşov 120 üzvdən ibarət Parlamentin sədri seçilmişdir. Çoxpartiyalliq prinsipi əsasında qurulmuş parlamentdə qəbul edilən qanunverciliyik aktları, qərarlar milli müstəqilliyin möhkəmənləndirilməsinə, siyasi-iqtisadi inkişafə, mədəniyyət və maarif sahəsində iştiraiyyət, Azərbaycan dövlətçiliyinin, xüsusən də parlament mədəniyyətinin formallaşmasına yönəldilmişdi. Fəaliyyəti dövründə Parlamentdə 130 iclas keçirilmiş, iclaslarda ölkənin daxili və xarici siyaseti, ordu quruculuğu ilə bağlı 270 müxtəlif məsələye baxılmış, müzakirəyə çıxarılan qanun və qərar layihələrinin təqribən 230-u qəbul edilmişdir. Ölkənin qanunverciliyik orqanı ana dilimizi Azərbaycanın dövlət dili elan etmiş, dövlət rəmzlərini - respublikanın himnini, bayrağını təsdiq etmiş, dövlət gerbinin yaradılması işinə başlamışdır. Dövlət quruculuğu ilə bağlı Parlament "Azerbaycan vətəndaşlığı haqqında", "Milli Bankın yaradılması haqqında", "Müəssisler Meclisine seçkiler haqqında", "Bakı Dövlət Universiteti haqqında", İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərin təsis ediləsi, ölkədə 7 müslümmə və 1 qadın seminariyanın, qəza mərkəzlərində orta məktəblərin açılması, uşaq bağçaları sisteminin yaradılması, yüz nefer azərbaycanlı gəncin təhsil almaq üçün dövlət hesabına xaricə gönderilməsi bərədə və s. qanun və qərarlar qəbul etmişdir. 1918-ci il dekabrın 28-də Azərbaycan hökumətinin Avropana ümumi sülh konfransında iştirak etmek üçün Parisə göndərilecek xüsusi nümayəndə heyətinə Əlimərdən bay Topçubaşov rehberlik edib.

Əlimərdən bay Topçubaşov 1920-ci ildə Azərbaycanda kommunist rejimi qurulduğundan sonra vətəne qayida bilməmiş və Parisdə mühacir heyəti yaşamağa məcbur olmuşdur. Parisdə elmi-publisistik fəaliyyətə məşğul olmaqla bərabər, siyasi fəaliyyətini dayandırmamış, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ona verdiyi mandaṭla 1920-ci ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevre toplantısında, 1920-ci ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında iştirak etmiş, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğu və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında geniş məzmunlu çıxışlar etmişdir.

Ə. Topçubaşov siyasi fəaliyyətini Qafqaz respublikaları nümayəndələrinin fəaliyyəti ilə də əlaqələndirmiştir. Belə ki, nümayəndələr 1921-ci il mayın 8-de Parisdə Qafqaz Konfederasiyası yaradılması masələsini müzakirə etmiş, iyunun 10-da isə Qafqaz respublikasının üç selahiyətli nümayəndəsi Ə. Topçubaşovun sədriyili ilə keçirilən iclasda siyasi və iqtisadi ittifaq yaratmaq haqqında razılığa gelmişdilər. Əlimərdən bay Topçubaşov 1934-cü ildə ölümündən bir qədər əvvəl Gürcüstan və Şimali Qafqaz xalqları təmsilcilişlərinin iştirakı ilə Brüsselde "Qafqaz Konfederasiyası Beyannamesi"ni imzalamışdır. Onun siyasi fəaliyyətinin qayəsinə xalqının milli şüurunun oyanması, müstəqillik uğrunda mübarizəsi, dövlətçilik məfkürəsinin formallaşması teşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında və diplomatiq münasibətlərinin qurulmasında böyük xidmətlər göstərmiş, xalqının azadlığı, dövlətinin istiqlalı uğrunda ömrünü fəda etmiş Əlimərdən bay Topçubaşov 1934-cü ildə Parisdə dünyasını dəyişmişdir.

Mehmərə ƏLİYEVƏ,
"Respublika".